



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
“Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin
(EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Triazapentadien əsaslı komplekslərin sintezi və katalizdə tətbiqi imkanları**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şıxaliyev Namiq Qurban oğlu**

Qrantın məbləği: **19 700 manat**

Layihənin nömrəsi: **EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)-71/06/4-M-08**

Müqavilənin imzalanma tarixi: **17 avqust 2020-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **6 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 sentyabr 2020-ci il – 01 mart 2021-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır


Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:


- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üslub və yanaşmalar
Layihə üzrə 2 kompleksi üzrə elmi tədqiqatlar davam etdirilmişdir.

1.1 Sintez edilmiş Bis-(2,4-bis(triklorometil))-1,3,5-triazapentadienato Cu(II) kompleksinin Hirşfeld səth analizi


Triklorasetonitrilin ammonyakla metal duzları (Cu, Ni, Zn, Pd, Fe, Mn, Co) iştirakında reaksiyasından bir mərhələdə bis və tris-(2,4-bis(triklorometil))-1,3,5-triazapentadienato Me(II,III) komplekslərinin sintezi, onların kristalik quruluşlarının RQA tədqiqatları tərəfimizdən ətraflı öyrənilmişdir(1-3).




Hirşfeld səthi və barmaq izi aldığımız birləşmənin kristalloqrafik informasiya faylinə (CIF) əsaslanaraq *CrystalExplorer* programında çəkilib. Bu kristalın quruluşunda güclü N—H \cdots O hidrogen rabitələri əsas rol oynayırlar. Bundan başqa, çox zəif C—H \cdots Cl, C—Cl \cdots Cl halogen rabitələrinin (Şəkil 1) də bu quruluşun yaranmasında rolu var.



Şəkil 1. Kristaldakı molekullar arasında N—H···O hidrogen rabitələri və C—H···Cl, C—Cl···Cl halogen rabitələri. Hirşfeld səthində tünd qırmızı rəng N—H···O hidrogen rabitələrinin güclü olduğunu göstərir. N—H···O hidrogen rabitəsinin uzunluğu ilə, oksigen və hidrogenin atom radiusları cəminin fərqiinin çox (-0.574 Å^0) olması da bunu göstərir. Şəkil 3a və 3d-də qırmızı rəngin açıq (solğun) olması uyğun olaraq C—H···Cl, C—Cl···Cl halogen rabitələrinin zəif olduğunu göstərir. C—H···Cl, C—Cl···Cl halogen rabitələrində də həmin fərqiin uyğun olaraq -0.139 Å^0 , -0.158 Å^0 olması da bunu təsdiq edir. Hirşfeld səth analizində yaxın qarşılıqlı təsirlərin olduğu səth oblastı qırmızı rəngdə, uzaq qarşılıqlı təsirin olduğu səth oblastı mavi rəngdə və bunların arasındaki oblast isə ağ rəngdə göstərilir.



Şəkil 2. Bis-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Cu(II) kompleksinin üç ölçülü Hirşfeld səthi. Seçilmiş ixtiyari bir molekulun (Şəkil 7, qara rəngli) qonşuluğundakı bütün molekullarla qarşılıqlı təsir enerjisinin hesablanmışdır. (Şəkil 8, Cyrstal Explorer, HF/3-21G modeli). Burada, seçilmiş molekulun karbonları qara rəngdə, digər molekullar isə hərəsi bir rəngdə rənglənib və cədvəldəki rənglərə uyğun enerji qiymətləri də, seçilmiş molekulla həmin rəngli molekul arasındaki molekullararası qarşılıqlı təsirin tam enerjisini göstərir. Göründüyü kimi, seçilmiş mis kompleksinin, onun üstündə və altındakı DMSO molekulları (yaşıl rənglilər) ilə qarşılıqlı təsiri enerjisi cazibə xarakterlidir və güclüdür (-27.4 kc/mol).



Şəkil 7. Seçilmiş (karbonları qara rəngli olan) molekulun ətrafındaki molekullar müxtəlif rənglə göstərilir.

	N	Siz. emel	R	Elektron sıxlığı	E_ele	E_pol	E_dis	E_müb	E_tam
	2	-	5.31	HF/3-21G	116.1	-115.1	-53.4	102.2	78.2
	4	-	5.97	HF/3-21G	-21.7	-15.6	-38.9	49.2	-27.4
	4	-	9.35	HF/3-21G	-18.0	-2.1	-21.3	51.1	2.6
	2	x, y, z	13.96	HF/3-21G	0.5	-0.1	-9.2	9.4	-0.2

Şəkil 8. Seçilmiş molekulla digər rəngli molekullar arasında qarşılıqlı təsir enerjiləri (kc/mol) (Cədvəl Cyrstal Explorer programında HF/3-21G modelində hesablanıb).

Burada R-iki molekulun mərkəzi arasındakı məsafədir (Å^0). Molekulun mərkəzi dedikdə, həmin molekulun atomlarının koordinatlarının ortası nəzərdə tutulur, molekulun kütlə mərkəzi yox. Hirşfeld səth analizi vasitəsilə güclü N—H···O hidrogen rabitələrinin və çox zəif C—H···Cl, C—Cl···Cl halogen rabitələrinin


bu quruluşun yaranmasında rolü olduğu müəyyən edilib. Bundan başqa, molekulun konformasiyasını müəyyən edən torsion bucaqlar hesablanıb. Həmçinin molekullararası qarşılıqlı təsirin enerjiləri də hesablanıb və məlum olub ki, mis kompleksi, özünə paralel dayanmış DMSO molekulu ilə itələmə, özünün üstündə və altında dayanmış DMSO molekulları ilə cəzbətmə, həmçinin digər mis kompleksi molekulları ilə cəzbətmə qarşılıqlı təsirindədir və ümumilikdə, cazibə xarakterli qarşılıqlı təsir enerjiləri ilə itələmə xarakterli enerjilər fərqi kiçik olduğundan bu kristal quruluş davamsız olmalıdır

1.2 Sintez edilmiş Bis-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Pd(II) kompleksinin Hirşfeld səth analizi.

Trixlorasetonitrilin ammonyakla PdCl_2 iştirakında reaksiyasından bir mərhələdə bis-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Pd(II,III) komplekslərinin sintezi edilmiş və onun kristalik quruluşu RQA tədqiqatları ilə tərafimizdən ətraflı öyrənilmişdir.(1-4)




Sintez edilmiş Bis-(2,4-bis(trixlormetil))-1,3,5-triazapentadienato Pd(II) kompleksinin Hirşfeld səth analizi tedqiq edilmişdir. Hirşfeld səthi və barmaq izi aldiğimiz birləşmənin kristalloqrafik informasiya faylinə (CIF) əsaslanaraq *CrystalExplorer* programında çəkilib. Bu kristalda güclü (Şəkil 3b) $\text{N}-\text{H}\cdots\text{O}$ hidrogen rabitələri mövcuddur. Bundan başqa, çox zəif $\text{C}-\text{Cl}\cdots\text{Cl}$ halogen rabitələrinin (Şəkil 3a) və $\text{C}-\text{H}\cdots\pi$ qarşılıqlı təsirlərinin də bu quruluşun yaranmasında rolü var.




Şəkil 1. Kristaldakı molekullar arasında $\text{N}-\text{H}\cdots\text{O}$ hidrogen rabitələri və $\text{C}-\text{Cl}\cdots\text{Cl}$ halogen rabitələri və $\text{C}-\text{H}\cdots\pi$ qarşılıqlı təsirlərinin də bu quruluşun yaranmasında rolü var.


Hirşfeld səthində (Şəkil 2) tünd qırmızı rəng $\text{N}-\text{H}\cdots\text{O}$ hidrogen rabitələrinin güclü olduğunu göstərir. Şəkilde qırmızı rəngin açıq (solğun) olması uyğun olaraq $\text{C}-\text{Cl}\cdots\text{Cl}$ halogen rabitələrinin zəif olduğunu göstərir.



Şəkil 2. Aldığımız birləşmənin d_{norm} -nun -0.139\AA^0 -dən $1,2001\text{\AA}^0$ - ə qədər olan intervalindəki üçölcülü Hirşfeld səthi. Şəkil 3-də göstərilmiş iti pik, nisbətən güclü $\text{H}\cdots\text{O}$ əlaqəsindən xəbər verir. Şəkil 4-a-da pikin olması $\text{Cl}\cdots\text{Cl}$ halogen əlaqəsinin mövcudluğunu göstərir.



Şəkil 4. Qarşılıqlı təsirlərin barmaq izi (fingerprint): (a) $\text{Cl}\cdots\text{Cl}$, (b) $\text{H}\cdots\text{O}$ bütün qarşılıqlı təsirlər üçün
Qapalı həlqələr üzərindəki qırmızı rəng (Şəkil 5), bu molekulun üzərində olan DMSO-nun hidrogenləri ilə
qapalı həlqələrin π – sistemləri arasında $\text{C}-\text{H}\cdots\pi$ qarşılıqlı təsirlərinin olduğunu göstərir.



Şəkil 5. Molekulyar Hirshfeld səthi və Pd kompleksinin DMSO molekulu ilə qarşılılıq təsiri

Hirshfeld səth analizi vasitəsilə güclü $\text{N}-\text{H}\cdots\text{O}$ hidrogen rabitələrinin və çox zəif $\text{C}-\text{Cl}\cdots\text{Cl}$ halogen
rabitələrinin və $\text{C}-\text{H}\cdots\pi$ qarşılıqlı əlaqəsinin bu quruluşun yaranmasında rolu olduğu müəyyən edilib.

Nəticə


Hirshfeld səth analizi vasitəsilə güclü $\text{N}-\text{H}\cdots\text{O}$ hidrogen rabitələrinin və çox zəif $\text{C}-\text{H}\cdots\text{Cl}$, $\text{C}-\text{Cl}\cdots\text{Cl}$
halogen rabitələrinin bu quruluşun yaranmasında rolu olduğu müəyyən edilib. Bundan başqa, molekulun
konformasiyasını müəyyən edən torsion bucaqlar hesablanıb. Həmçinin molekullararası qarşılıqlı təsirin
enerjiləri də hesablanıb və məlum olub ki, mis kompleksi, özünə paralel dayanmış DMSO molekulu ilə
itələmə, özünün üstündə və altında dayanmış DMSO molekulları ilə cəzbətmə, həmçinin digər mis
kompleksi molekulları ilə cəzbətmə qarşılıqlı təsirindədir və ümumilikdə, cazibə xarakterli qarşılıqlı təsir
enerjiləri ilə itələmə xarakterli enerjilər fərqi kiçik olduğundan bu kristal quruluş davamsız olmalıdır.

2. 3-nitrobenzaldehid törəmələri əsasında sintez olunan dixlordiazadienlərdə halogen rabitələri


Azo boyaları $\text{R}-\text{N}=\text{N}-\text{R}$ ($\text{R}=\text{aril}$, heterotsiklik və s.) sintetik kimyada yaxşı məlum olan üzvi
birləşmələrdir. Onlar geniş miqyasda çap mürəkkəbi üçün, qida əlavələri kimi, parça boyamada, indiqator
kimi, kosmetikada, qeyri-xətti optikada və *rəngə həssas günəş hüceyrələri* (*batereyaları*), piqmentlər,
radikal reaksiya təşəbbüskarları, foto-həssaslaşdırıcı və terapevtik agentlər və s. kimi istifadə olunur. Azo
boyaların sənaye tətbiqinə əsaslanaraq, $-\text{N}=\text{N}-$ fragamenti onun mühüm xüsusiyyətlərini göstərmək üçün
polimerlər və supromolekulyar birləşmələrə daxil edilmişdir. Azo birləşmələrin bir çox süni sintezi
mövcuddur, lakin ən yaxşı metod aril diazonium kationunun digər aril halqası ilə azo-çevriləməsidir ki,
xüsusilə bunlar elektron verən qruplarla əvəz olunurlar. Son vaxtlar, bəzilərimiz N-əvəzli hidrazonların
halogenləşmiş azabutadienlərə Cu-katalitik çevriləmə adlanan azoboyaların sintezinin yeni metodunu inkişaf
etdirmişdir. Əlavə edilmiş reaktiv olefin hissənin π -qoşulmaya təsirindən, funksional materialların
hazırlanmasında yaxud boyaların digər istifadə sahələrində istifadə edilə bilər.

Yüksək yönümlülüyü əsaslanaraq, halogen rabitəsi materiallarının dizaynında, katalizdə və kristal


mühəndisliyində xalkogen və pnikogen rabitələrinə oxşar şəkildə istifadə edilir. Halogen rabitəsi eyni zamanda həllədicidə molekulyar tanınmanın təşkili üçün effektiv strategiyadır. Halogen rabitəli əlaqələr həllədicidə kimyasında ən diqqət çəkən sahələrdən biri kimi öyrənilir. Buna baxmayaraq, bizim fikrimizcə, halogen rabitələrin azo kimyasındaki rolü bu sahədə yüksək aktivlik olmasına baxmayaraq araşdırılmamış qalır. Burada biz göstəririk ki, bu növ qeyri-kovalent qarşılıqlı əlaqələr diazadienlərin yaranmasında onların molekullararası halogen rabitələrinin möhkəmliyi baxımından böyük əhəmiyyət kəsb edir (Sxem 1). Aromatik hissədə para-əvəzləyicilər səciyyəvi olaraq elektron birləşdirəndən ($-Br$, $-Cl$ and $-F$) elektron verənə ($-OCH_3$ and $-CH_3$) qədər dəyişirlər.



Hidrazonlar qrupu (1) 3-nitrobenzaldehidin 4-əvəzli aril hidrazinlərlərin hiroxloridləri ilə reaksiyasından alınmışdır (Sxem 1). Reaksiya CH_3COONa mühitində EtOH -da 80°C -də getmişdir. Daha sonra, (1)-in CCl_4 ilə CuCl və TMEDA mühitində DMSO -da reaksiyası müvafiq dixlordiazadienləri (2) əmələ gətirir. Alınan dienlər (2) E-izomerlər şəklində 80 %-dən yuxarı çıxımla ayrılmışdır. Bütün məhsulların quruluşu ^1H və ^{13}C NMR spektri və ESI-MS əsasında öz təsdiqini tapmışdır. Bütün diazadienlər (2) xarakterik olaraq, öz ^{13}C NMR spektrində 123-125 ppm-də özünəməxsus siqnallara malikdir. Dienlərin aril halqalarına (2) müvafiq olan pikləri NMR spektrində tapılır. Əlavə olaraq, rentgen məlumatları bəzi birləşmələr üçün əldə edilmişdir (Fique 1). 2b, 2d və 2e-nin tək kristal rentgen analizləri göstərir ki, 3-nitro aromatik hissəsi dehidral bucaqları müvafiq olaraq $65.0(5)$ ° C₆-C₁-C₇-N₁, $114.0(2)$ ° C₂-C₁-C₇-N₁ and $115.4(2)$ ° C₂-C₁-C₇-N₁ olan C₁-C₇ rabitəsi ətrafında firlanır, halbuki, azo N=N və olefin C=C fragmentları yarı-müstəvi formalı olub az kənaraçixmaları vardır (Fiquer 1). 2b, 2d və 2e müvafiq olaraq $3.075(4)$, $3.256(3)$ and $3.245(2)$ Å məsafəli C-Cl···O növ molekullararası halogen rabitələrinə malikdir, hansı ki qarşılıqlı əlaqədə olan atomların Van der Waals radiusları cəmindən qıсадır ($\text{Cl} + \text{O} = 1.75 + 1.52 = 3.30$ Å²³) (Fiquer 2). Br yaxud Cl halogen rabitəli donor mərkəzlərinin 2d və 2e-nin aromatik hissəsinin para-əvəzliyətinə olan bağlılığı (münasibəti) Br···π yaxud Cl···π tipli müvafiq f 3.900 and 3.873 Å məsafəli molekullararası qarşılıqlı təsirlərə gətirib çıxarır (Fiquer 2). Həmçinin, Cl···O, Br···π və Cl···π tipli molekullararası halogen rabitələr, bütün quruluşlar çoxsaylı zəif molekullararası hidrogen rabitələri ilə nizamlanır.



Dixlordiazadienlərin molekulyar quruluşu



Dixlordinazadienlərdə qeyri kovalent əlaqələr

Dienlərin (2) ultrabənövşəyi görünən absorbasiya spektri 200–500 nm dalğa uzunluğu aralığında müxtəlif həllədicilərdə (CH_2Cl_2 , DMF, MeOH) müxtəlif polyarlaşma indekslərində, 298 K-də və $1.00 \cdot 10^{-6}$ mol L⁻¹ qatılığında qeydə alınmışdır (Cədvəl, Fiqur 3). Bütün birləşmələr üçün 3 absorbasiya pikləri müşahidə olunmuşdur (Fiqur 3), hansı ki önəmli dərəcədə polyarlaşmanın, üzvi həllədicilərin, H-rabitəli donor yaxud H-rabitəli akseptor qabiliyyətinin (α or β) 24 və birləşmələrin elektro-akseptor yaxud elektro-donor xüsusiyyətinin təsirinə məruz qalır. 234–305 nm aralığında müşahidə olunmuş ən qısa dalğa uzunluğunun piki olefin hissələrindəki C=C rabbitələrindəki həyəcanlanmış π -elektronlarını təyin edir. İkinci 355–370 (in CH_2Cl_2), 297–345 (in DMF) and 264–322 (in MeOH) nm aralığında olan ultrabənövşəyi absorbasiya pikləri aromatik halqalardakı $\pi \rightarrow \pi^*$ keçidini təmsil edir. 2a-2f-in ultrabənövşəyi spektrdəki 409–437 (in CH_2Cl_2), 349–391 (in DMF) and 361–398 (in MeOH) nm aralığındakı 3-cü maksimumu N=N rabbitələrində n $\rightarrow \pi^*$ keçidini, eyni zamanda molekullararası hidrogen, Cl···O, Br···π or Cl···π tipli halogen rabbitələrini təmsil edir. Öyrənilmiş boyaların absorbasiya intensivliyi həllədicinin polyarlığı azaldıqca artır, MeOH < DMF < CH_2Cl_2 (Figure 3), xüsusən də, CH_2Cl_2 -də güclü molekullararası halogen rabbitəsi ilə iki mərhələ arasındaki qısa enerji boşluğu (fasiləsi) (adi yaxud həyəcanlanmış halda) zamanı, halbuki para-əvəzedicilərin λ_{\max} and σ_p arasında aydın əlaqə (bağlılıq) yoxdur.

Nəticə 2

(E)-1-(2,2-dixloro-1-(3-nitrofenil)vinil)-2-(para-əvəzli fenil) diazinlər (2) Cu-katalitik olefinləşmə əsasında müvafiq N-aril hidrazonların DMSO-da TMEDA mühitində CCl_4 ilə reaksiyasından sintez olunmuşdur. N-aril fragmentinə əlavə olunmuş para-əvəzedicilərdən asılı olaraq, bu boyalarda Cl···O, Br···π and Cl···π tipli halogen rabbitələri tapılmışdır. 2-in ultrabənövşəyi spektri üç λ_{\max} (CH_2Cl_2 , DMF and MeOH-da) göstərir ki, bular təyin edilə bilər: i) C=C rabbitələrindəki π -elektronlarının həyəcanlanması, ii) aromatik halqalarda $\pi \rightarrow \pi^*$ keçidini, iii) N=N rabbitələrindəki n $\rightarrow \pi^*$ keçidini, eləcə də molekullararası halogen və hidrogen rabbitələrini. Aromatik hissədəki para-əvəzedicilərin elektron vermək yaxud elektronu

birləşdirmək xüsusiyyətinin 2-nin optiki xüsusiyyətlərinə önməli dərəcədə təsiri tapılmışdır. Alınan nəticələrə əsasən, biz belə bir nəticəyə gələ bilərik ki, boyalı molekullarına daxil edilmiş halogen rabitəli donor mərkəzlər (2) funksional materialların tərtibatında və molekulyar tanınmada istifadə oluna bilər

Beləliklə, bu nəticələr üzrə 1 məqalə, 2 tezis matrealı çap olunmuşdur

- 2** Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)
- 3** Hesabat dövründə alınmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
Alınmış nəticələr “Analitik kimya” kafedrasının 85 illik yubileyinə həsr olunmuş «KOORDİNASİON BİRLƏŞMƏLƏR KİMYASI» VIII Beynəlxalq Elmi Konfransında 2 tezis və arkivoc jurnalında 1 məqalədə öz əksini tapmışdır.
- 4** Layihə üzrə **elmi nəşrlər** (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmalar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

Alınmış nəticələr 1 məqalə, 2 tezis şəklində öz əksini tapıb

1. Sintez edilmiş Bis-(2,4-bis(triklorometil))-1,3,5-triazapentadienato Cu(II) kompleksinin Hirşfeld səth analizi , A.M.Qacar, K.N. Mehdiyeva, X.A. Qarazadə, G.T. Süleymanova, İ.M. Şixaliyeva, Ş.İ.Qəhrəmanova, T.M.İlyaslı ,A.M.Məhərrəmov, N.Q.Şixaliyev, “Analitik kimya” kafedrasının 85 illik yubileyinə həsr olunmuş «KOORDİNASİON BİRLƏŞMƏLƏR KİMYASI» VIII Beynəlxalq Elmi Konfransı, 2020, dekabr 22-23, s 285.
2. Sintez edilmiş Bis-(2,4-bis(triklorometil))-1,3,5-triazapentadienato Pd(II) kompleksinin Hirşfeld səth analizi, A.M.Qacar, K.N. Mehdiyeva, Ş.A.Ibrahimova, G.T. Süleymanova, İ.M. Şixaliyeva, Ş.İ.Qəhrəmanova, T.M.İlyaslı, N.Q.Şixaliyev, “Analitik kimya” kafedrasının 85 illik yubileyinə həsr olunmuş «KOORDİNASİON BİRLƏŞMƏLƏR KİMYASI» VIII Beynəlxalq Elmi Konfransı, 2020, dekabr 22-23, s 289.
3. Halogen- bonding in 3- nitrobenzaldehyde-derived dichlorodiazadienes , Namiq G. Shikhaliyev, Abel M. Maharramov, Gulnar T. Suleymanova, Gulnara V. Babayeva, Gunay Z. Mammadova, Irada M. Shikhaliyeva, Aliyar A. Babazade and Valentine G. Nenajdenko. Arkivoc, 2021, part iii, 67- 75Arkivoc 2021, part iii, 67-75 <https://doi.org/10.24820/ark.5550190.p011.403>

(məqalə və tezislər əlavə olunur)

- 5** İxtira və patentlər, səmərələşdirici təkliflər
Olmayıb
- 6** Layihə üzrə ezamiyyətlər (ezamiyyət baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyət vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)
olmayıb
- 7** Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)
olmayıb
- 8** Layihə üzrə digər tədbirlərdə iştirak
olmayıb


9	Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq) olmayıb
10	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları olmayıb
11	Yerli həmkarlarla əlaqələr olmayıb
12	Xarici həmkarlarla əlaqələr Məqalələrin yazılımasında və RQA tədqiqatlarının müzakirəsində Xarici həmkarlarla əlaqələr olmuşdur (Turkiyə, Kamerun, Nepal)
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) olmayıb
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) olmayıb
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) olmayıb
16	Layihə mövzusu ilə bağlı elmi-kültəvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) olmayıb

SİFARIŞÇI:
Elmin İnkişafı Fondu

Aparıcı məsləhətçi
Hüseynzadə Leyla İlqar qızı

 (imza)
 “ ____ ” 2021-ci il

İCRAÇI:

Layihə rəhbəri
Şıxaliyev Namiq Qurban oğlu

 (imza)
 “ _18_ ” _mart_ 2021-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
“Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin
(EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: **Triazapentadien əsaslı komplekslərin sintezi və katalizdə tətbiqi imkanları**
Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şixaliyev Namiq Qurban oğlu**

Qrantın məbləği: **19 700 manat**

Layihənin nömrəsi: **EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)-71/06/4-M-08**

Müqavilənin imzalanma tarixi: **17 avqust 2020-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **6 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 sentyabr 2020-ci il – 01 mart 2021-ci il**
Dəqiqə! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulma

Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

- 1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası
- Layihədə nəzərdə tutulmuş elmi işlər tam olaraq yerinə yetirilmiş və əldə edilmiş nəticələr 5 elmi məqalə və 2 konfrans materialında öz əksini tapmışdır. Məqalələr Xarici impakt faktorlu jurnallarda çap edilmiş və dönyanın bir çox ölkələrinin alımları ilə birgə müzakirə edilmişdir
- 2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)
- Layihənin nəticələri fundamental xarakter daşıdığından onların tətbiq sahələri həmin dövrdə yoxlanılmışdır.

1. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

- 1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)
- Sintez edilmiş birləşmələrin katalizdə və boyaq maddələri kimi istifadə edilməsinə geniş

imkanlar açır.

SİFARIŞÇI:
Elmin İnkışafı Fondu

Aparıcı məsləhətçi
Hüseynzadə Leyla İlqar qızı

(imza)
“ _____ ” 2021-ci il

İCRAÇI:

Layihə rəhbəri
Şıxaliyev Namiq Qurban oğlu

(imza)
“ _18_ ” _mart_ 2021-ci il



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
“Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin
(EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: **Triazapentadien əsaslı komplekslərin sintezi və katalizdə tətbiqi imkanları**
Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şixaliyev Namiq Qurban oğlu**

Qrantın məbləği: **19 700 manat**

Layihənin nömrəsi: **EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)-71/06/4-M-08**

Müqavilənin imzalanma tarixi: **17 avqust 2020-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **6 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 sentyabr 2020-ci il – 01 mart 2021-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalda doldurulmalıdır

1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Elmi məhsulun növü 1. Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş	Dərc olunmuş		
2.	Məqalələr həmçinin xarici nəşrlərdə	Crystal structure and Hirshfeld surface analysis of (E)-1-[2,2-dichloro-1-(4-nitrophenyl)ethenyl]-2-(4-Fluorophenyl)diazene, Zeliha Atioglu, Mehmet Akkurt, Namiq Q. Shikhaliev, Gulnar T. Suleymanova, Khanim N. Bagirova, Flavien A. A. Toze, Acta Cryst. (2019). E75, 237–241		

	<p>Crystal structure and Hirshfeld surface analysis of 4-{2,2-dichloro-1-[<i>(E</i>)-(4-chlorophenyl)diazenyl]-ethenyl}-N,N-dimethylaniline, Zeliha Atioglu, Mehmet Akkurt, Namiq Q. Shikhaliyev, Sevinc H. Mukhtarova, Gulnar T. Suleymanova, Flavien A. A. Toze, <i>Acta Cryst.</i> (2020). E76, 1033–1037</p> <p>Crystal structure and Hirshfeld surface analysis of (<i>E</i>)-1-(2,6-dichlorophenyl)-2-(2-nitrobenzylidene)- Hydrazine, Sevim Turktekin C, elikesir, Mehmet Akkurt, Namiq Q. Shikhaliyev, Gulnar T. Suleymanova, Gulnare V. Babayeva, Nurana V. Gurbanova, Gunay Z. Mammadova, Ajaya Bhattacharai, <i>Acta Cryst.</i> (2020). E76, 1173–1178</p> <p>(<i>E</i>)-1-(2,6-Dichlorophenyl)-2-(3-nitrobenzylidene) hydrazine: crystal structure and Hirshfeld surface analysis, Zeliha Atioglu, Mehmet Akkurt, Namiq Q. Shikhaliyev, Gulnar T. Suleymanova, Gulnare V. Babayeva, Nurana V. Gurbanova, Gunay Z. Mammadova, Sixberth Mlowe, <i>Acta Cryst.</i> (2019). E75, 237–241</p> <p>Halogen-bonding in 3-nitrobenzaldehyde- derived dichlorodiazadienes, Namiq G. Shikhaliyev, Abel M. Maharramov, Gulnar T. Suleymanova, Gulnara V. Babayeva, Gunay Z. Mammadova, Irada M. Shikhaliyeva, Aliyar A. Babazade, Valentine G. Nenajdenko, <i>Arkivoc</i> 2021, part iii, 67-75</p>	
3.	Konfrans materiallarında məqalələr	
4.	O cümlədən, beynəlxalq konfras materiallarında Məruzələrin tezisləri	

	<p>həmçinin, beynəlxalq tədbirlərin toplusunda</p> <p>Sintez edilmiş Bis-(2,4-bis(triklormetil))-1,3,5-triazapentadienato Cu(II) kompleksinin Hirşfeld səth analizi , A.M.Qacar, K.N. Mehdiyeva, X.A. Qarazadə, G.T. Süleymanova, İ.M. Şıxaliyeva, Ş.İ.Qəhrəmanova, T.M.İlyaslı ,A.M.Məhərrəmov, N.Q.Şıxaliyev, "Analitik kimya" kafedrasının 85 illik yubileyinə həsr olunmuş «KOORDİNASİON BİRLƏŞMƏLƏR KİMYASI» VIII Beynəlxalq Elmi Konfransı, 2020, dekabr 22-23, s 285.</p> <p>2. Sintez edilmiş Bis-(2,4-bis(triklormetil))-1,3,5-triazapentadienato Pd(II) kompleksinin Hirşfeld səth analizi, A.M.Qacar, K.N. Mehdiyeva, Ş.A.İbrahimova, G.T. Süleymanova, İ.M. Şıxaliyeva, Ş.İ.Qəhrəmanova, T.M.İlyaslı, N.Q.Şıxaliyev, "Analitik kimya" kafedrasının 85 illik yubileyinə həsr olunmuş «KOORDİNASİON BİRLƏŞMƏLƏR KİMYASI» VIII Beynəlxalq Elmi Konfransı, 2020, dekabr 22-23, s 289.</p>		
5.	Digər (icmal, atlas, kataloq və s.)		

2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

SİFARIŞÇI:
Elmin İnkişafı Fondu

Aparıcı məsləhətçi
Hüseynzadə Leyla İlqar qızı

(imza)
“ ___ ” 2021-ci il

İCRAÇI:

Layihə rəhbəri
Şıxaliyev Namiq Qürbət oğlu

(imza)
“ _18_ ” mart 2021-ci il